

ASTROFİZİKA

UOT 524.31.01-36

İFRAT YENİLƏRDƏN KOSMİK VAKUUMA (Mənfi enerji, qaranlıq maddə)

İ.R.SALMANOV**, Z.A.SƏMƏDOV**

* Bakı Dövlət Universiteti, ** Şamaxı Astrofizika Rəsədxanası
Zahir.01@mail.ru

Məqalədə qaranlıq enerji, qaranlıq maddə mövzuları şərh olunur. İfrat yeni ulduzlar, onların alışma səbəbləri izah olunur.

Açar sözlər: ifrat yenilər, qaranlıq enerji, qaranlıq maddə

Məlumdur ki, təbiət elmləri üzrə Nobel mükafatına layiq görülən işlər cəmiyyətdə, xüsusən də tələbələr arasında böyük maraq doğurur. Bu cəhətdən 2008-ci ildə bir qrup astronomun bu mükafata layiq görülən tədqiqatları, xüsusilə cəlbedicidir. Tədqiqatlar kosmologiyaya – kainatın təkamül proseslərinə addır. Amerika alımları Sol Perlmutter, Adam Rayss və avstraliyalı Brayan Smidt aşkar etdilər ki [1], öz təkamülünün müəyyən mərhələsində Kainatın stasionar genişlənməsi təcillə əvəz olunur. Bu nəzəriyyə, ya da fərziyyə deyil, astronomik müşahidələrə əsaslanan təzkizibilməz faktdır.

Kosmologiya özlüyündə müşahidə elmidir və o üç fundamental kəşfə əsaslanır: amerikalı astronom Habblın keçən əsrin 20-ci illərində kəşf etdiyi Kainatın genişlənməsi [2], 60-ci illərdə Amerika alımları Penzias və Wilsonun kəşf etdikləri relikt-şüalanma (Böyük Partlayışdan qalan istilik şüalanması) və yenə də 60-ci illərdə Amerika astronomu Smidtin kəşf etdiyi kvazarlar (Kainatın ən uzaq obyektləri). Bunların son ikisi barədə [3]-də qısa məlumat vermişdik.

Bu yaxınlarda, keçən əsrin sonlarında daha möhtəşəm bir kəşf oldu: Kainatın indi təcillə genişləndiyi məlum oldu. Bu isə anti-qravitasiya təzahürü və kosmik fiziki vakuumin varlığı halında mümkündür. Bu kəşf kosmoloji məsafələrdə (çox uzaq məsafələrdə - bu məsafələrdə parlaqlıq məsafənin kvadratı ilə ters mütənasib yox, başqa qanunla azalır) xüsusi tip İfrat Yeni ulduzlarının

alışmasının müşahidə materiallarının işlənilməsi nəticəsində aşkar edildi. Onu da qeyd edək ki, tədqiqatlar üç rəsədxanada məşhur "Kosmoloji layihə" üzrə yuxarıda adı çəkilən astronomların rəhbərlik etdiyi 100-dən çox astronom tərəfindən aparılıb.

Ifrat Yeni (IY) ulduzlar eruptiv – dəyişən, alışan ulduzlar olub, qısa müdətdə mənsub olduğu qalaktika qədər enerji şüalandırı bilən obyektlərdir. Bu obyektləri qısa şərh edək, çünki kəşf bu obyektlər üzrə edilib.

Kütlesi Günəşin kütłəsindən ($8 \div 10$) dəfə böyük olan ulduzların nüvəsində başlanğıcda hidrogendən heliumun yaranması, sonda isə silisiumdan dəmirin yaranması ilə nəticələn bütün növ nüvəsintəzi reaksiyaları gedir. Bu reaksiyaların hər birində enerji ayrılır. Qeyd edək ki, bir növ nüvəsintəzi reaksiyalarından digərinə keçid ulduzun gravitasiya sıxılması ilə müşaiyət olunur, bu da temperaturun yüksəlməsinə götürir. Ulduzun nüvəsində temperatur $4\text{-}5$ milyard dərəcəyə qədər qalxır, bu şəraitdə silisiumdan dəmirin yaranması ilə nəticələnən nüvəsintəzi reaksiyaları gedir. Yüklü zərracıkların zəbt edilməsinin sonrakı reaksiyaları endotermik, yəni enerji sərf etməklə olur, odur ki, nüvəsintəzi reaksiyaları dayanır. Nüvəsintəzi dayandığından yaranan dəmir nüvədə mexaniki tarazlıq pozulur və nüvə sürətlə sıxılır. Sıxılma (kollaps) prosesində ulduzun nüvəsi neytron ulduza çevrilir və sıxılma (kollaps) dayanır, bu zaman böyük miqdarda enerji ayrılır. Ulduzun örtüyündə temperaturun kəskin artması nəticəsində örtükdə H, He, C və O-nin termonüvə yanma reaksiyaları gedir. Bu reaksiyalarda Günəşin bir saniyəsində şüalandırıldığı enerjidən $10^{16} - 10^{18}$ dəfə çox enerji ayrılır, ulduz alışır və ondan maddə atılır. Ulduzun işıqlığı bir neçə gün ərzində 10^8 dəfə artır. Bu hadisə İfratyeni hadisəsi adlanır (II tip alışma).

Əgər ağ cırdan ulduz sıx qoşa sistemdə yerləşirsə, sistemin digər ulduzundan ağ cırdan ulduza maddə axını olur, ağ cırdan ulduzun kütlesi tədricən artır və kütla Chandrasekar həddindən (1.4 Günəş kütlesi) çox olduqda ulduz alışır (I tip alışma). I tip ifrat yenilər üç alt tiplərə bölünür: I_a, I_b, I_c . I_a alt tip iftat yenilərin parlaqlıq ayrılları bir-birinə oxşardır və maksimumda işıqlıqları eynidir. I_b, I_c alt tip iftat yenilərin isə parlaqlıq ayrılları və maksimumda işıqlıqları fərqlidir.

Ulduz o vaxt Günəş kimi sabit, parlaqlığını dəyişmədən şüalanır ki, o daim dinamik tarazlıqda olsun, yəni onun maddəsini mərkəzin cəlb etdiyi gravitasiya qüvvəsilə şüalandırıldığı işığın təzyiq qüvvəsi arasında tarazlıq olsun və bu tarazlıq milyard illərlə saxlanılsın. Məhz bu tarazlığın pozulması alışmaya gətirir [4].

Müşahidə

Ifrat yeni ulduz alışanda onun parlaqlığı milyard dəfəyədək artdığından ulduz kosmoloji məsafələrdə, böyük teleskopda güclə müşahidə olunan qalakti-

kalarda belə adı gözlə görünür. Belə uzaq məsafələrdə parlaqlığın r-dən asılılığı $\frac{1}{r^2}$ ilə yox, qırmızı sürüşmə kəmiyyəti Z-lə təyin olunur. Məlumdur ki,

$$Z = \frac{\lambda - \lambda_0}{\lambda_0} = \frac{\Delta \lambda}{\lambda_0}, \quad (1)$$

burada λ_0 buraxılan şüalanmanın, λ qəbul olunan şüalanmanın dalğa uzunluğu. Qalaktika uzaqdırsa Z qırmızı sürüşmə kəmiyyəti də böyükdür. Habbl qanununa görə

$$cz = Hr \quad (2)$$

burada c işığın vaakumda sürəti, r qalaktikaya qədər məsafə, H Habbl sabitidir $H = 73 \frac{\text{km}}{\text{san Mpc}}$ -dir, yəni qalaktikaya qədər məsafə 1 Mpc artdıqda onun bizi-dən uzaqlaşma sürəti 73 km/san artır.

Kosmoloji məsafələri təyin etmək üçün IY-lərin müşahidəsi əhəmiyyətli-dir. I_a alt tip IY-lərin maksimum parlaqlıqda görünən ulduz ölçülərini bilməklə onlara qədər, onların alışdırılan qalaktikalara qədər məsafəni təyin edə bilərik. Bu ifrat yenilər uzaq məsafələrin təyinində "standart şamlar" kimi istifadə olunur. Qeyd etdik ki, I_a alt tip ifrat yenilərin parlaqlıq əyriləri bir-birinə oxşardır və maksimumda işıqlıqları, demək olar ki, eynidir. Odur ki, parlaqlıq əyrisinin müəyyən hissəsinin qurulması kifayətdir, yəni alışmanın tam olmayan müşahidələrinə görə biz parlaqlığın maksimumunda ulduzun vizual ulduz ölçüsünü təyin edə bilərik. I_a alt tip IY-lərin parlaqlığın maksimumunda mütləq ulduz ölçüləri məlum olduğundan məsafə moduluna əsasən bu ulduzlara qədər məsafə tapılır. Digər tərəfdən bu ulduzlara qədər məsafəni qırmızı sürüşmə və verilən kosmoloji modelə görə təyin edə bilərik: (2) düsturundan

$$r = \frac{cz}{H}$$

Alınmış nəticələrin müqayisəsi əsasında Kainatın kosmoloji parametrləri təyin edilir.

1998-ci ildə I_a ifrat yenilərin müşahidəsi bu nəticəyə gətirdi ki, Kainatın sıxlığı $\Omega_M = 0.3$ (böhran sıxlığının hissələri ilə) kosmoloji sabit isə $\Omega_\lambda = 0.7$ -ə bərabərdir. Uzaq qalaktikalarda I_a ifrat yenilərin müşahidə olunan parlaqlığı hesablanan parlaqlıqdan azdır, başqa sözlə aşkar edilmişdir ki, I_a ifrat yenilər görə bu qalaktikalara qədər təyin olunan məsafə qırmızı sürüşmə və verilən $\Omega_M = 0.3$ sıxlıqlı kosmoloji modelə görə hesablanan məsafədən çoxdur. Beləliklə, müəyyən edilmişdir ki, Kainatın genişlənməsi sərətlənir.

"Uzaq ifrat yenilərin müşahidə köməkliyilə Kainatın təcillə genişlənməsi kaşfinə" görə 2011-ci ildə Sol Perlmutter, Adam Rayss və Brayan Smida Nobel mükafatı verilmişdir.

Fiziki vakuum, antigravitasiya

Beləliklə, parlaqlığın məsafədən asılı olaraq azalmasında kosmoloji effekt aşkar edildi. Bu kəşf Kainatın indiki vəziyyətinin öyrənilməsində böyük

rol oynayacaq. Hər şeydən əvvəl aşkar edildi ki, Kainatın genişlənmə dinamikası indi ləngimə mərhələsində sürətlənmə mərhələsinə keçmişdir. Bu isə o halda ola bilər ki, kosmoloji miqyasda qravitasiya anti-qravitasiya ilə əvəz olunur. Belə ssenari isə yalnız Kainatda yüksək həcmli enerjiya malik olan fiziki vakuumun olduğu halda mümkündür [5]. Fiziki vakuum virtual zərrəciklər aləmidir. Ia İY-lərin müşahidələri göstərir ki, fiziki vakuumun enerjisi – “Qaranlıq enerji” – Kainatın tam enerjisinin ~ 75%-ni təşkil edir (onu bəzən mənfi enerji də adlandırırlar).

Qaranlıq maddə

Keçən əsrin 30-cu illərində astronomlar Svikki və Oort qalaktikalar topasını tədqiq edərkən qəribə effektlə qarşılaşdırıllar: topanın firlanmasında pəriferiyadakı qalaktikaların sürəti ~1000 km/san-yə bərabərdir. Topanın müşahidə olunan kütləsinin yaratdığı cazibə qüvvəsi isə bu firlanmanın yaratdığı mərkəzəqəcəma qüvvəsindən xeyli azdır. Onda sual olunur ki, bəs niyə qalaktikalar topunu tərk etmir? Qalaktikalar topada yalnız o halda qala bilerlər ki, topanın tam kütləsi onu təşkil edən qalaktikaların kütlələri cəmindən beş dəfə-yə yaxın çox olsun. Deməli, Kainatda bizə məlum olmayan “gizli kütlə” mövcuddur [6]. Ia İY-lərin müşahidəsi göstərir ki, bu kütlə Kainatın ümumi kütləsinin ~ 20%-ni təşkil edir.

Qaranlıq maddənin nədən ibarət olduğu, onun təbiəti barədə çox müzakirə və mübahisələr gedir, bir o aydınır ki, bu maddə, qarşılıqlı təsirə girməyən, kütləsi protonun kütləsindən çox olan ağır zərrəciklərdən ibarətdir. Elə bu səbəbdən də onu Wimp (ingiliscə - zəif qarşılıqlı təsirlə böyük kütləli zərrəcik sözlərinin baş hərfləri) adlandırıblar, maddəni isə bəzən barion maddə adlandırırlar. Bu hipotetik zərrəciyi artıq kosmosda və yeraltı laboratoriyalarda axtarırlar, bir azdan dünyyanın Avropadakı ən böyük kollayderi də bu axtarışa qoşulacaq.

Bələliklə, nəhayət, daim barəsində müzakirələr gedən qaranlıq enerji (ona bəzən mənfi enerji də deyirlər) və qaranlıq maddə reallığını tapdı.

Nəticə

1. Kosmoloji məsafələr üçün ölçü “şamları” müəyyən olundu. Bunlar I_a alt tip ifrat yeni ulduzlardır.
2. Qaranlıq enerji və qaranlıq maddənin mövcudluğu astronomik müşahidələrlə təsdiq olundu.
3. 1998-ci ildə aşkar edildi ki, Kainatın genişlənməsi sürətlənir.

ƏDƏBİYYAT

1. Perlmutter et S. al. A.P.J. 1999 №2, p.1, 565
2. Кононович Э.В., Мороз В.И. Общий курс Астрономии. М.: Наука, 2005.
3. Salmanov I.R. XX əsrin astrofizikanın üç möhtəşəm kaşfi və onların orta məktəbdə tədrisi, AMEA xəbərləri, 2018, s.106

4. Шкловский И.С. Сверхновые звезды. М.: Наука, 1976, 440 с.
5. Чернин А.Р. Физический вакуум космическая антигравитация. Успехи Физич. Наук, т. 171, №11, 1153.
6. Горбацкий В.Г. Введение в физику галактик и скоплений галактик. М.: Наука, 1986, 143 с.

ОТ СВЕРХНОВОЙ ДО КОСМИЧЕСКОГО ВАКУУМА
(Отрицательная энергия, темное вещество)

И.Р.САЛМАНОВ, З.А.САМЕДОВ

РЕЗЮМЕ

Рассматриваются темы темной энергии, темной материи. Объясняются новые звезды и причины их вспышек.

Ключевые слова: сверхновые, темная энергия, темная материя

FROM THE SUPERNOVA TO THE COSMIC VACUUM

I.R.SALMANOV, Z.A.SAMEDOV

SUMMARY

Dark energy, dark matter themises is interpreted. The supernova stars, the reasons for their ignorance are explained.

Key words: supernova, dark energy, dark matter

Redaksiyaya daxil oldu: 23.04.2018-ci il

Çapa imzalandı: 08.10.2018-ci il